



Vüsalə XANLARQIZI
ADMİU-nun dissertanti,

KÍNODA FEMÍNÍZM

Feminizm nədir? Müəyyən bir tarixi mərhələdə XVIII əsrə, əvvəlcə Şimali Amerikada, sonralar müstəqillik uğrunda gedən mübarizə illərində Fransada yaranıb, tədrizən inkişaf etməyə başlayan qadın hərəkatıdır. Feminizm məfhumu qadınların öz hüquqları uğrunda mübarizəyə qalxub birləşdikləri vaxtdan tarixa daha çox işlədilən termin kimi daxil olmuşdur.

Feminizm anlayışını yaranan məfhumun ön sözü Femina latınca qadın deməkdir və bu söz qohumluğunu var. Femida qədim yunan mifologiyasına görə Zevs allahın hayat yoldaşı olmuşdur. Bu ilə ilə ilk əvvəl qayda-qanun və hüquq işlərinin ilahesi kimi, daha sonra isə haqq-ədalət, ədliyyə ilə həsi kimi tanınmışdır. Sonralar feminizm hərəkatına qoşulan qadınlar, birlinci növbədə, haqq-ədalətə bərəqər olmasa namənə ayrı-ayrı qadın təşkilatlarında birləşməyə başladılar. Tarixi mənbələrə görə qadın hərəkatının təzahürü olan ilk feminist təşkilatlar XIX əsrin axırı, XX əsrin əvvəllərində yaradıldı. 1888-ci ildə Beynəlxalq Qadınlar Birliyi yaradıldı. 70-80-ci illərdə qadınların öz hüquqları uğrunda apardıqları mübarizə hərəkatı ən müteşəkkil xarakter aldı. Bunun nəticəsi olaraq hemin illərdə dünən ya kinomatoqrafiyada feminizm ruhlu ən maraqlı əsərlər ekranlarda geniş tamaşaçı kütlesini özüne cəlb etməyə nail oldu. Dünyada kinosunda feminizm ruhlu ilk film kinonunun beşinci sayılan Fransada 1920-ci illərdə çəkilməye başlamışdır. Fransada kino avanqardının çıxırlığından bir dövrdə yeni veni sənətkarlar meydana gəldi. Onlar kinoprisionistlərin onanələnmə davam etdirirdilər. Ümumi-

miyyətə avanqard mövqeyində duran bütün sənətkarlar oslində ki-ni qiyamçıları idilər. Təbii ki, onların qohrəmanları da sözün esl manasında qiyamçıları xatırladırlar. Impressionizmin rəhbəri L.Dellukun çəkdiyi «Naməlum qadın» filmini bu nöqtəyi nəzərdən feminizm ruhlu film hesab etmək olar.

Məhz yazarı Marsel Prustun ifadəsi bu fikri daha da aydınlaşdırır: «Zamanın axarından qopmuş dəqiqə bizim hər birimizden zamanın zəncirindən azad olmuş bir insan yaranır».

Lakin dünya kinosuna nəzər salsaq görərik ki, ilk feminizm ruhlu film Lui Dellukun davamçısı Jermena Dülakin 1923-cü ildə çəkdiyi «Gültümseyən madam Böde» ekran əsəri idi. Rejissor filmi Deni Amelin və Andre Obeyinəni adlı pyesinin əsasında ekranalasdırılmışdır. Pyes o vaxtların dəbdə olan «susmaq» nəzəriyyəsi əsasında «avanqard» teatrında sahnələşdirilmişdir. Müəlliminin fərqli olaraq rejissor qohrəmanın fikir və xeyallarını əks etdirən fotoqrafik deformasiyaya yol vermişdir (kinoda ilk dəfə).

Bələliklə dünya kinosunda feminizm ruhlu filmlər 70-80-ci illərdə kulminasiya nöqtəsinə yüksəldi. Bu cür filmlərdə «okino ulduzları» - Anni Jirardo, Izabel

Yupper, Izabel Acani və başqları təkərsiz obrazlar yaratırdılar. Bunnardan an diqqətə layiqi A.Jirardo-nun iştirakı ilə çəkilən «Doktor Fransuaza Qayyan» (1975) filmi idi.

Təzliklə feminizm hərəkatı tekce Qərbdə deyil, Şərqi ölkələrində də qadınların haqsızlığa qarşı mübarizəsi yeni-yeni qadın təşkilatların yaranmasına səbəb oldu. Şərqi ölkələrində qadınların bərabərlik uğrunda ilk müteşəkkil hərəkatı 1920-ci ildən etibarən başladı. Türkiyədə, Çinə, Hindistanada və ən əsası Azərbaycanda yüzlərlə, minlərlə qadınlar azadlıq uğrunda mübarizəyə qoşuldular. Çox maraqlı və diqqətəlayiq haldirdi ki, yenice formalşamışa başlayan, həm texniki cəhətdən, həm də yaradıcı kadrlar baxımından bündəyən Azərbaycan kinosu özünün hələ səssiz mərhələsində belə, rayonlarda baş verən tarixi inqilabi hadisələr, kütləvi nümayişlər, savadsızlığı ləğv etmək uğrunda gedən mübarizə və s. bütün bunlar Azərbaycan qadınlarının mənəvi aləminə, fikir və düşüncələrinə təsir göstərməyə bilməzdilər. Kinoya feminizm probleminin erkən siyasi isə o vaxtlar sənətə galən gənc milli kadrların yeni mövzu axtarmaq və aktual problemləri ekrannda əks etdirmək canfəsanlılıqından irəli gəldi.

Digər ölkələrdə olduğu kimi Azərbaycanda da səssiz mərhələdə «Arvad», «Çekməsiz məhbət», «Arvadlar ərlərini necə mən-səbət qatdırırlar» kimi filmləri ilə kinomuz yenidən ayaq aqmağa çalışıb körpəni xatırladır. Lakin buna baxmayaraq bu cür aktual bir problem bir çox sənətkarları şübhəsiz ki, maraqlandırır. Azərbaycan dramaturgiyasında qadın obrazlarının yaradıcısı C.Cabbarlinin «Sevil», «Almaz», «Od galini» kimi pyeslərinde bu problemin ağrılı tərəflərini qaldırır, azadlığa can atmağa çalışan Şərq qadınının cəsarəti hərəkatlarından söhbət açırdı.

1928-ci ildə Bakı kino fabrikində M.F.Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri əsasında "Sona" adlı kino-film çəkilir. "Hacı Qara" bədii filmi ilə Azərbaycanın ilk milli kino sənaristi kimi tannan Cabbarlı Azərbaycan qadınlarını qara çadranın xilas edib siyasi, iqtisadi və ictimai həyatı çıxarmaq üçün kinematografin böyük imkanlarından istifadə etmək fikrində idi.

O, bu arzusunu "Sevil" filmi ilə hayata keçirdi. "Sevil" filmi 1929-cu ildə Cəfər Cabbarlinin

ssenariisi üzrə çəkilmişdir (1999-cu ildə filmin 70 yaşı tamam oldu). Film ekranlara buraxıldıqdan sonra böyük müvəffəqiyyət qazandı. Bu film Azərbaycan kinematoqraflarının qadın hüquqsuzluğuna, qadın əsərətine ilk etiraz səsi idi. Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tətbiqi İzzet Orucova oynamışdır. Kinodakı bu işindən hədsiz dərcədə sevinon Cabbarlı «Almaz» və «1905-ci ildə» pyesləri üzrə kinosseñarılar yazdı və «Sevil»dən sonra dərhal «Almaz» filminin çəkilişlərinə başlandı.

"Almaz" yeni nəslin nümayəndəsi haqqında kinopovestdir. Əger "Sevil"də hadisələrin ikinci yarısından sonra Azərbaycan qadınının feallamaşmasını gördukse, bu kinopovestdə filmin qəhrəmanı yeni quruluşun təmsilçisi kimi özünü bilərkəndə hadisələrin burulğanına atır. Mövzu aktuallığına, qaldırılan problemlərin həllinə görə, ən bacılıcası isə sağlam cəmiyyət haqqındaki ideyalar baxımından "Almaz" filmi ekranlara buraxıldıqdan sonra respublikamızın mədəni hayatında əlamətdar hadisəyə çevrildi. Bu film Azərbaycanın ilk səssiz filmi oldu. Bir sözle filmdə köhnə dünyanın

yeni dünya ilə mübarizəsi və yeni dünyanın uğurlu qələbəsi təsvir olunur. Böyük dramaturq milli kinomuzda feminizm ruhlu ilk filmin yaranması üçün təşəbbüs göstərmüşdür.

Hetta C.Cabbarlı qeyd etmişdi: «Mənim» «Sevilim»ə geniş tamaşaçı auditoriyası lazımdır. Belə bir auditoriyaya yalnız kino yarada bilər. Mənim pyesim əsasında birgə ssenari yazar film çəkək. Belə film xalqa lazımdır».

Filmən təsir və təbliği o qədər güclü idi ki, qadınlardan əksəriyyəti filmə baxandan sonra çadranı atıb, bu herekata qoşuldular. Beləliklə film feminizm hərəkatının manifestında çevrildi.

Hal-hazırda durğunluq dövrü keçirən Azərbaycan kinosu eley bir gün gələcək ki, milli kinomuzun yeni dirçəliş merhələsində aktuallığını itirmiş gözəl ənənələr, problemlə mövzular yenidən yada düşəcək. O zaman yəqin ki, feminizm mövzusu da yeniden kinomuza qayıdayacaq. Çünkü bu mövzuya Azərbaycan xalqının bu gün de ehtiyacı var.

Necə ki, böyük dramaturq deməkən «Belə filmlər xalqa lazımdır».

Ədəbiyyat

1. N.Sadixov. Azərbaycan bədii kinosu. B.1985.
2. Искусство Азербайджана. Т.И.Б.1965.

3. Кино Энциклопедия. Искусство М.1984.
4. A.Kazimzadə. Azərbaycan kinosu.c.I.B.2003.

Təqdim etdi: ADMIU-nun sənətşünaslıq fakültəsi - 3.04.2007.

Rəyçi: Kinoşünaslıq kafedrasının müdürü, xalq artisti H.Ömərova.

Feminism in cinematographic Summary

The word “feminism” is derived from the Greek word Femina which means woman and this woman nation has word relation with goddess Femida. According to the ancient Greek mythology Femida was wife of God Zeus. This goddess firstly was known as goddess of law and rights but then became goddess of justice.